



FOLKLORE

Dədə Şəmşir



AŞIQLIĞIN DƏDƏ ŞƏMŞİR UCALIĞI

Coxaslılık tarixi tacrübəyə və zəngin sənət ənənəsinə malik Azərbaycan aşiq sənətinin ortaya çıxardığı klassik saz-söz ustadları ənənəvi mədəniyyətimizin inkişafında müüm rol oynamışdır. Xalq ruhunun tərcüməni, milli-ənənəvi dəyərlərinə əvəzsiz daşıyıcıları olan aşıqlarımız dilmizim, tarixi-gene-tik yaddaşımızın, poetik düşüncə sistemimizin qorunub gələcəyə daşınmasında, sözün haqqı mənasında, yurdsever-elsevar fədakarlıq nümunəsi göstəribilərlər. Dədə Qorqudla rəmzləşən ulu ozan sənətinin davamlıları və yeni mazmunlu daşıyıcıları olan dədə aşıqlarımızın - Qurbanı, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Dollu Müstafa, Hüseyin Şəmkirli, Aşıq Ələsgər, Hüseyin Bozalqanlı sənətinin möcüzəsi mahz onların doğma ana dilində çəçəkləndirdikləri saz-söz inciləri hesabına gerçəkləşmişdir.

" Adıçakilan ustadların söz-sənət ənənəsinin yüksək peşəkarlıq və qeyri-adi bir istedadla davam etdirən və bu gün 125 illik yubileyini ehtiramla andığımız Dədə Şəmşirin XX yüzillikdəki yaradıcılıq və sənətkarlıq məharəti onun üzərində dayandırı, ənənənin və sinasında, ruhunda daşıdığı poetik enerjinin nə qədər böyük güca malik olduğunu bir daha əyanlaşdırır. Mənsub olduğu Miskin Abdal ocağının kəramatından ənənəvi güc alan, Aşıq Ələsgər, Hüseyin Bozalqanlı,

Növrəs İman, Ağdabanlı Qurban kimi canlı klassikləri öz gözləri ilə görən, onların sənət bulağından su içib xeyir-duları ilə parvazlanan Dədə Şəmşir saləflərinin yolunu ləyaqətlə davam etdirərək yüksək səviyyəli ifaçılıq məharəti və zəngin yaradıcılığı ilə özü də sazin-sözün urvatlı bir ocağına çevrildi.

1893-cü ildə sazin-sözün əzali beşiklərindən olan ulu Kəlbəcərimizin Dəmirçidən kəndində şair Qurbanın ailəsində doğulan balaca Şəmşir gözünü açıb söz-hikmat cazibəsinə düşmüdü: atası Ağdabanlı Qurban güclü ruhani və ədəbi biliyə malik mötəbər bir şəxs kimi təkcə Kəlbəcərdə - öz el-obasında deyil, ətraf mahallarda da dərin söz-hikmat bilicisi və istedad sahibi kimi böyük nüfuzlu sahib idi. Orası da ayrıca vurğulanmalıdır ki, Ağdabanlı Şair Qurban təkcə folklor, aşiq adəbiyyatı bilicisi sayılmışdır. O, ərab və fars dillerinin, o cümlədən də Şərqi poetikasının incəliklərindən xəbardar bir söz sərrafiydi. Aila daxilində ənənəvi-ruhani talim və şeiriyyat-sənət dərsi alan gənc Şəmşir atası Qurban kışının yaxın dostu Göyçəli Aşıq Ələsgər saz-sözünün hikmetini də elə yeniyetməlik, ilk gənclik çağlarından müükəmməl şəkildə mənimseməyi bacarmışdı. Yeri galmışkən, burada həsişa çıxaraq bir matləbi qeyd etməyi gərkli sayıram. Aşıq Ələsgər ifaçılığını öz gözləri ilə görmüş yaşlı adamlardan iyirminci yüzilliyin 70-80-ci illərində dəfələrlə eşitmışım ki, Dədə Şəmşirin ləmsi, yani oxu və çalğı tərzı Aşıq Ələsgər ləmsini çox

xatırladır. Bunu hətta Aşıq Ələsgərin oğlu Aşıq Talib da etiraf etmişdi.

"Ustad oğlu şəyird olmaz" - deyiblər. Ağdabanlı Qurban ocağının pərvazlandırdığı Aşıq Şəmşir ömrünün erkən çağlarından püxtə, yetkin sənətkar kimi saz-söz almındə ad qazanmışdı. Özünün sənət kimliyini:

*Sevgi-məhəbbətin pərvənəsiyam,
Bir ala gözlünün divanasiyam.
Şəmşirəm, Qurbanın nişanasiyam,
Böyük aşıqların daftarıyam mən.*

qəmislərində qürurla səsləndirən aşağıqı yüksək ifaçılıq qabiliyyətinə, zəngin söz və havacat repertuarına malik olması onun şöhrətinin doğma Kəlbəcərin hüdudlarından çox-çox uzaqlara daşdı: Göyçədən Borçalya, Gəncəbasardan Şirvana, Dərbənddən Mərəndə, Təbriz-Qaradağdan Zəncana, Urmiyaya, Qarabağdan Naxçıvananın Azərbaycanımızın hər mahalında, saza-söza bağlı hər sənət ocağında "Dədə Şəmşir" adı böyük bir ehtiram ünvanına çevrildi. Sorağı iyirminci yüzilliyin birinci yarısında Azərbaycan poeziyasının simvoluna çevrilmiş böyük Səməd Vurğun çatın Aşıq Şəmşir istedadının parlamasında Vurğun qayıısı və himayəsinin tarixi dəyərini də qədirişünəşləq xatırlamaq lazımdır. 1955-ci ilin avqustundan cənət Kəlbəcərin ecazkar guşasında - İstisuda bulaq başında üz-üzə durub:

Səməd Vurğunun:

*Aşıq Şəmşir, Dəlidəğdən keçəndə,
Kəkkliki daşlardan xəbər al məni.
Ceyran bulğandan qızlar içəndə
Saz tutub söz qoşub yəda sal məni.*


Aşıq Şəmşirin:

*Qoşqarla yanaşı duran adın var,
Bizim el tanır uca dağ səni.
Yanır yolumuzda sənət çırğın,
Bilirk şeirdə bir mayaq səni.*

Şeirləşməsi dillər əzberinə çevrilib saz-söz məclislərini bazəyəndən sonra Səməd Vurğun - Aşıq Şəmşir münasibatlara baradə çoxsaylı xatira - rəvayətlər Azərbaycan aşıqlarının repertuarında faal yer tutdu. Şəmşirin Səmədə həsr etdiyi "Xoş galib", "Bir də gal", "Səni", "Gəlib", "Vurğunun", "Ağlar", "Axtarır" və s. şeirləri Vurğunluq günlərin unudulmaz poetik təssəüratından, dərin nisgilindən, göynərtili duyğularından doğmuşdur:

*Hər kalması bir əsərdi Vurğunun,
Ovxar sözü bir kəsərdi Vurğunun.
Şəmşiri ayıbdı dərdi Vurğunun,
Əlində qaləmin nəs tutub ağlar.*

Aşıq Şəmşir tək-tək saz-söz ustalarından ki, takca aşıqlar, el şairləri ilə deyil, habelə Bakıda - mərkəzdə gedən ədəbi hayatla yaxından əlaqa saxlamış, tanınmış şair və yazıclarla ünsiyətdə



Dədə Şəmşir ömür-gün yoldaşı ilə

olmuşdur. Osman Sarıvallı, Hüseyin Arif, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Məmməd Aslan, Hüseyin Kürdoglu, Adil Cəmil, Mütəffəf Şükür və onlarla başqa şairin Aşıq Şəmşir ünvanlanmış şeirləri sözügedən səmimi münasibətin ifadəsidir:

*İndi ömür bağın xəzandır, xəzandır,
Bel-külüng oxtarır qəbrini qazan.
Tapılmaz o gündə şeirimi yazan,
Dağlar nala çəkib Şəmşirsiz aqlar.*

(Hüseyin Kürdoglu)

Azərbaycan Yazıçılar İttifaqının üzvü, "Əməkdar İncəsənət Xadimi", "Şəraf nişanı" ordeni kimi fəxri mərتبələrə yüksələn böyük el ozanının qazandığı ən böyük mükafatlarında xalqın ona olan məhabbatı və tükənməz sevgisi idi. Ardıcıl və sistemi şəkildə etnoqrafi həyatın içərisində - toy-düyün yığınlarından, çal-çığır məclislərindən tutmuş müxtəlif məsələlərlə bağlı gündəlik səhəbtəşəm-dərələşmə, hal-ahvallaşmayan hər bir məqamda el-boylu bir yerda olmaq kimi şəraflı bir vəzifəni o, əsl el aşığı, el şənətkarı, el ağısaqqalı statusunda yerinə yetirir və arxadan galənlər üçün Dədə Şəmşir ucalığını bir öydür-örnek yeri seviyyəsinə qaldırırdı:

*Şərdən uzaqlaşış xeyirə getdim,
Bacardığım qədər haraya yetdim.
Acıza, yoxsula yaxlılıq etdim,
Yaxlılıq galibidə hər an alımdan.*

*Oldum haqq aşığı, doğru-düz yazan,
Məni sarsıtmadı quduran, azan.
Nəfisi mədəs dedim: halaldan qazan,
Olmazbu barati alan alımdan.*



Dədə Şəmşir ailəsi ilə

Bu, Dədə Şəmşir poeziyasının fəlsəfi-didaktik istiqamətdəki ana axarının asas göstəricisidir. Həmin göstəricinin Qurbani, Abbas Tufarqanlı, Sari Aşıq, Xəsta Qasim, Abdalqulablı Valeh, Hüseyin Şəmkirli, Aşıq Ələsgər, Yəhya bəy Dilqəm poetik ruhu ilə üst-üstü düşməsi təbii bir qanunauyğunluqdır. Ozan-əşıq sənətinin və ümumən türk-oğuz folklor mədəniyyətinin tarixi təcrübəsi, özü də birbaşa, iibratımız hayatı təcrübəsi sözügedən şeirlərin ustad öyüdü-ustadnamə mərtəbəsinə yüksəlməsində müüm amil kimi çıxış edir.

*Bir kasa qalmayan dünyanın vari,
Şahi-Süleymana qaldımı? Yox-yox!
Dağ Yunusun qızıl-gümüş anbarı
Axır bir insana qaldımı? Yox-yox!*

Yaxud:

*Özgələr malından maya tutanlar,
Halal tikasına haram qatanlar,
Yaxşı dostu mala-pula satanlar,
Alçaqlar, nadanlar getdimi? Getdi.*

Örnək getirilən parçalarda xalq-folklor təfakkürünün min illərin sənağından çıxmış müləhizə və mühəkimaları orijinal bədii-üslubi manera ilə verilmişdir. Sual və cavab konstruksiyasının misra daxilində dalbadal verilməsi çox böyük söz ustalığıdır. Məhz bu model daxilində qurulmuş rədifişlərin ("Qaldımı? Yox-yox!", "Getdimi? Getdi") saz-söz məcisinində deklomatik təsir gücü bədii-poetik nüfuzetmənin uğurlu və tutarlı alınmasında mühüm əhəmiyyət kəsb etmişdir. Elə buna görə də özünəməxsus xəqli kolorita malik Şəmşir poeziyası öz canlılığı, dinamikliyi ilə diqqəti çəkir.

Aşıq Şəmşir dağlar oğluydu. Yurdumuzun dilbar guşaları, axar-baxarı yayaqları, durnagözlü bulaqları, könül oxşayan əsrarəngiz təbiəti onun qürur yeri və tükənmez ilham qaynağıdı. O, öz şair-əşıq qürurunun poetik üvninini saz sənəsindən böyük şövqələ dalgalandırırdı.



*Qartal düşüncəli, şair xəyalli,
Tərlən yuva salan dağlar oğluyam.
Anam – İstisu, atam – Dalidağ,
Murov, Lülpər, Qonur, Qoşqar oğluyam.*

Sazını və sözünü dağların səsinə-nəfəsına, suyunu-havasına kökləyən böyük sənətkar sevdisi, vurğunu olduğu dağlardan, meşələrdən ayrı düşməyin beş-on günlük firqətinə də döza bilmirdi:

*Könlüm arzuladı eli uzaqdan,
Oylaqlar yadına düşdü, na düşdü.
Kapaz, Murov, Ağdaş, Qonur, Taxtadüz,
O dağlar yadına düşdü, na düşdü...*

*Yelligazın o al-yaşıl sinasi,
Çobanın mahnisı, qızunun sası,
Hamzə çəmanının tar banövşəsi,
Yayaqlar yadına düşdü, na düşdü...*

Burada vətən coğrafiyasının poetik palitrisi ilgiməbənzər bir cəzibə ilə canlandırılır. Təsəssüf ki, aşığın sadaladığı yer-yurd adla-

rı indi bizim ovunmaq bilməyen göynərtili nisgilimizdir. Qəribədir, Aşıq Ələsgərin "Dağlar" qoşmasında olduğu kimi bu şeirdə də Dədə Şəmşirin şaman öncəgörməliyi var, bir çox olacaqlardan qabaqcədan duyuq düşməsi var...

Aşıq Şəmşirin poetik irsi yüzlərlə şeiri, bir neçə dastanı çəvralayır. Aşıq şeirinin əksər şəkillərindən (qoşma, gəraylı, tacnis, divani, müxəmməs və s.) böyük məharətlə istifadə edən görkəmli sənətkar sözün çəkisində xüsusi diqqət yetirən, hər misraya, hər kəlməyə zərgər dəqiqliyi ilə yanaşan bir sərraf idi. Fikrin obraklı ifadəsinə, təsvir və təqdimin bədii boyalarla süslənməsinə, dila və qəlbə yatımlı əslubi manera ilə çatdırılmasına əsl şair həssaslığı ilə diqqət yetirirdi.

“ Şeirlərində radif və qafiya sisteminin poetik harmoniyasına, misradaxili bölgülərlə saz havasındaki melodik ölçülərin, ritm və intonasiyanın üzvi şəkildə uyum-ahəng yaratmasına çox ciddi fikir verdiyindəndir ki, "Şəmşir" möhürülү sözlər aşıqların repertuarında, eləcə də bütövlükde şeirsevərlərin dilində-ürayındə öz təravətli yerini qoşrub saxlayır.

Aşıq Şəmşir saz-havacat elminin sırlarına də vəqif bir ustad olduğundan aşiq musiqisini ifa və təqdim etməkdə özünəməxsus dəstxətt nümayiş etdirmişdir. Aşıq musiqisinin görkəmli araşdırıcısı Əminə Eldarovanın XX əsrin ortalarında onun repertuarından yazıya aldığı səksəndən yuxarı saz havası ustad sənətkarın repertuar zənginliyi və ifa məhərəti barədə dolğun təsəvvür yaradır. Aşığın öz bəstələri olan "Şəmşiri", "Qaraözü", "Şəmşir müxəmməsi" kimi havalar melodik zənginliyə malik sənət inciləridir.

Dədə Şəmşir könlündən pərvazlanan sözər poeziyə yaratmağa, şairləri, aşıqları, bütövlükde saz-söz əhlini öz cəzibəsinə çəkməyə qadir ustad nəfəsidir:

*Dava günü mard işidə
Bərk də birdi, boş da birdi.
Günün yaxşı keçən zaman
Yay da birdi, qış da birdi.*


*Har matləbi tez qanana,
Mənasını düz qanana,
İşarədən söz qanana,
Göz da birdi, qas da birdi.*

Bu yerdə təkcə onu xatırlatmaq istəyirəm ki, ustadin dillər əzbəri olan bu şeirinə və bu qəbəldən olan bir çox başqa şeirlərinə onlara nəzir - "qabaq" yazılımışdır.

Dədə Şəmşir aşiq sənətinin söykəndiyi fəlsəfi-ürfəni qaynaqların, o cümlədən də təsəvvüfün darin bilicisiydi. Müxəmməs və divanlılarından, tacnislerindən boy göstərən fəlsəfi-ürfəni sistem onun sözün həqiqi mənasında dədə ozanlar cərgəsində yer almağa haqqı çatan ustad aşiq və müdrik el sənətkarı olduğunu təsdiqləyir.

*Əksəl etmiş öz nurunu
Asimanə parvərdigar.
Layə əmmud vahid olan,
Yegana parvərdigar.
Tənazzülün malakəti
Qılmanə parvərdigar.
Yaratdı üç kaşf eləyan
Zəmanə parvərdigar.
Saldı qüdrət nazarın
Cahana parvərdigar.
Rəsuluna galid xıtab
Xəbərdaram, mən bali.*

Mahərrəm Qasımlı və Qəmər Şəmşiroğlu
Dədə Şəmşirin seçilmiş əsərlərinin
təqdimat mərasimində



Saz havalarının, klassik dastanlarının, ümumən aşiq yaradıcılığının misilsiz bilicisi və daşıyıcısı olan Aşıq Şəmşir ustad-şagird ənənəsinin inkişafında dəməhüm xidmətlərə malikdir. Belə ki, o, aşıqlıq elminin sırlarını otuzdan yuxarı şagirdə öyrədərək onlara ustad xeyir-duası vermişdir. Burada altın cızaraq bir məsələni ayrıca vurğulamaq istəyirəm: XX yüzülliyin ikinci yarısında Kalbəcərdə və onun çevrəsində qaynar saz-söz mühitinin yaranması və onun indiyadək diqqətəkci bir axarla davamı istisnasız olaraq Aşıq Şəmşirin ifaçılıq və yaradıcılıq qüdrəti ilə bağlıdır. Bu mənada Dədə Şəmşir sənətinin ucalığı və bu ucalıdan doğan yol göstəriciliyi bu gün də davam etməkdədir. Ustad sənətkar xoşbəxtliyi üçün bundan dəyərləri heç nə yoxdur... ♦

Mahərrəm Qasımlı
Əməkdar elm xadimi, professor